

İlin adıbü prosesinin sadıco küçük bir his-
sosun excuların "kitab ettiyacını" odometre
hadoflayan yazarların hıghayı novalar
lalannı yet alıdı, roman po povestlerde bir-
likde topka kimi toğdim etdiyi 2019-cu il ta-
rixli kitabın kılımında edir. Cok vaxt essemel
publisistik matnlarda çıxış eden Gülen Nati-
qin "Məhabbet qulsan", Seyran Soxatyan
Yusif Səmədoglunun xatirosına hoş olun-
muş "Kenqur", Qalib Şəfəhatin "O man de-
yiləm", Ataqanın "Qanadlı korpu", Azər Ab-
dullənin "Koponkay" binası, Konur Hacimci-
n "Yeraltı kükəl", Akit Abbasovun "Taxt qal-
ı", Elşad Bəyaz "Bumerang", Azər Cəsimov
"Xanım taksi", Tural Anaroglu "Vad-
planeti", Vüsalə Momändigənovın "Ösir iş-
sorgası" topuları müslümlorin gorgin omy-
nının, yaradıcılıq axtarışlarının noticisi kim-
orsayı golmdır.

Moruzumuzu hazırlama için bu toplularla da yer alan hekayeler yanı sıra, ilford odobos prosesimizin atası *Çixış nositi* olan "Azor-İzmir", "Uludż", "Yazı", bu siyahya as il-lorda daşılınan "Ustad", "Xozan" jurnalında, "Döbütçü qazeti", "52-ci qazet" "Kredo", "Kasıp" gazetlerində qapı olmanın adıbbiyat portallarında, müxtəlif sayılarda toqdim edilmiş oxşaylı hekayeler bacardığımızda, nazordan keçirmeymiş galışdır. Biziñsas işimiz olımızdan olan, odabi prosesimizde özümüz gəstorun motnırlorla bağlı olduğunu üçün bu xanımlarımızı ifrat qoşullarının olmadan davam etdirib seydilmiş hekayalarımızı doyarlarlardı.

Bütün zamanları, eloce da tekce hekâ-yoların deyil, öksar janıların osas mövzusundan olan insan faktoru, insan-compatiy mutasabılıkları, içtimai-sosial problemler ve sosyal batırıcı yolları 2019-ci ilde oluşan prosesinde or- taq müraciət olunan münzövüldürden olur. Ortaq münzövüldür yuzsalar da, yazı teknikası, naçır, qoyulan problemin halına, müslüfünin öncüklärine görə bən əsərlər bir-birindən fərqləndirilir. 2019-cu ilde Yeganə və Kərimzadənin "Beş it güñ" hekâyəsi, Yaşayın Bünyadın "Yüz bininci məktub", Saman Aruzun "Halat lamə", Zöhre Foracovanın "Vəsiyyəti", Naringün "Böyürtkən mövzusundan", Sabir Rüstəmonxanlının "Külək" həyati, yəni kimi pozul aila dayerlerinin taqdimində edildiyi mətnlər yaşa蠢tın ünsizlik edir. Daha cox müsərəhəyin edalatlılılığı üzrənə də qurulur. Rəsif Bərgüşdən "Rus dil", Mürad Kəhnəgəlanının "Burjuas it toqquşma" Kamran Nazırının "Yelləncək, siüpinqəçən qadın və pişik", mövzuya müasir yaşanışla rəs sərgilində bu hekâyələrdə böyük müsələtlərin qohramanları bir rakursdan göstərilib, öz dövrləndən sonra seyr edib nüvətice çıxaması asırı monotonlaşdırır. Orxan Fikrətovun "Paxıl" hekâyəsinin osasında yəniymətərə arası bir rağabat mövzüsündən yanaş da, əslinde, aila dayarlarında, adaxlaşdırma, münasibətlərə toxunular. Ailonlu dəmət xatırladığı natamamlıq kompleksi ilə formalaşmışdır. Hətta qarşı tarifdən başlangıçda kimisi kırı xüsusiyyətin ifrat etdiyi dərinliklərə verilmiş, hətta qarşı tarifdən olumlu belə bu hissədə edə bilinməcəxucinə beləkə də qazanılmışdır.

Murat Köhnâqalann "Burjuia ili toqquşma" hekayosında sosyal baraborsılıkların gotirdiği faciâlara toxulasma da müallif toqquşan her iki torfîz û dilinden toqdaş etmekle tarzını qorumağı çäktil. Þeşir strukturca martaqlı forma - folklorlardakı aşçiyemisörlüklerinde olsa da, fikirlərin cilqlaşmışfasadır, müallif mövqeyininkeskin ifadəsindən (kasib tərəfindən fikirlərinə haqq qazandırıra burjuia adlandırdığı torfîn düşüncelerinoro-
-ki hədiyyəsi) həm də müallifin güləşləri fizi-

niya hiss edilir) hekaya haqqında yüksək tifkim deməyə imkan vermir.

Bu il çap olunan hekayolarında restor-
konstruksiyalarla, folklor motivlərinə yeri bi-
çimlərdə istifadəyə da tövaf edilir. Məyxəs
Abdullahın "Səqalların aslan qızı" hekayə-
sində də, yeraltı dünyaya kimi nəqli simvarları
hekayonun strukturunda möhtüm yet tutar,
hədisər 2 zaman kosmosunda töqim edilir. So-
nra obuz, qızıb, bıran, niyo ağlıyarsın?"
- deyə aya, həlo de yuxuda olan qızınan cıyn-



Narmin CAHANGIROVA

dandır (Rasim Qaraca "Sarı Seydan"). Foria Nisibzadonin "Qarınlıdakı" hekayesində ki gönçən qorxa filmlərin xatırladınca rasudan bəhs edilir. Əsərin sonundan bütünlük yaradanın yüzü vəstisi monandalırmışdır, ki, gerçəkliklə yuxarı verilmiş arasıldır. Həm olluqdan deyəcək verilmiş maraqlıdır oxunaqıdır, sohfiən ötürmeye tolosudur. Özünümoxsus yazi tarzı, toxuyxıl qızılından ilə son ilər hekaya janrındı iriyoğlu doğməñüm addım anan Torana Vahid həsabçıdır rində məhəz bu məqamara diqqət çökən, adətən bilən hadisoları içində qeyri-adilikləri və hərbiyyəti, hadisoları görünümüñ tosorəndən iżah etməyə çalışmış mülliəfləndərdir. Toranın Vahid məraqi gırnejəmət etməyə bacarı. "Olara yaradılan her seyin öz yaxarı var" - başlıqla

biri olan gəncliyin duygusuzluğunun cəmiyyəti necə bir folakətərə sürüklədiyinin oksi kimi təsirli olsa da forma elementlərinin birləşimi çox da parlaq görünmür.

Müasir hikayelerde qohroman müslümlün isteyin deyil, müslülf qohromannan karakterin möglüb olma, qohroman mövqeýi aparıcı olmalıdır. Moshır psixoanalitik K.Q.Yunus dediyim ki, müslülf boður asori deyil, osor müslülf yaradır. Yonı müslüllün subyekti filki ya isteyi boðdu asarda hollchedici ami ol a bilməz. Təsəffüf ki, bizim adəbiyyatımızda bu hal az tadəusd dir. Müslülf mövqeýi qohromannın düşüncelərinə istəloyar, müslülf hanı hadisəy, hem qohroman düşüncəsinə hakimlik edir.

Bu cəhətdən Aqşin Yeniseyin "Bit" hekayəsini uğurlu hesab edə bilərik. Polifonik

2019-CU İLİN HEKAYƏLƏRİNƏ NƏZƏR

lorinden tutub ehmala silköldü. - Yuxu faktörünün ölümlü on plana çoklukmış ilo matın içindeydi, başqa hekayin danışmışlığı (çünki yuxudan gördüyü arı) dev real dünyı da sehrli dünyasında keşfetməni emir edir. Təosşsılıq qeyd etməliyik ki, ideyaya, qoyulan probleminin həlli həm fokuslanan müalifid fakturönlər gəzirdir, asərdə ana və qızı arasındakı dialoqların 12 yaşlı qızın düşüncəsinə uyğunlaşdırılmışdır. Eyni problemi Qalib Şəfəhatin "Atımlaq" hekayesində görəmək mümkündür. Kiçik yaşlı qız who atının dialoqu üzərinə da qurulan hekayən yaxşı, eyni dönyagırışlı malik iki insanın səhbbatı kimi oxuyur. Tə-əssif hissi ilə deməliyik ki, dorin sosial-ictimai-siyasi məsələləri işarələn (sadece çox, iştirakçı, kifayaçılarından) hekayələr yenə de məqsədli xidmət etmədən adəbi proseslərdir.

Yuxu içinde yuxudan danış, olvalatılar
rin bir-birinə keçirək süjetin qolqızdırıldı-
rı, müxtəlif tələblər bir müstəviyə çomla-
dırırmış, çalışılmadığı, qoyulan problem
anşılıqla həll etməyib oxucunu intizarda sax-
layan hekayələrdən biri da Mübərək Örönün
"Minotavron ölümü"dür. Önanıcı mövzunun
müsasir dələşiq töhkiyadə toqdimi oxucunu
intizarda saxlayıb daha diqqətli oxumağı la-
bıd edir.

Düyüşünçolular very aldı, hادисinden
arka plana keçdiyi hatırlardır ki kifayat
qdordur. Naringülün ömrünün son günlerinin
yasayan, addim-addim ölümlü doğru gedon
bunu bütün qolbi lí hiss eden qoçanın
şuncolurası asasında yazılmış “Olzejîn işq”
Çınaro Ömrayı özi lu mubariza arapar in
sannin şuncolular dünyasına enan, daxil az
mündiki qoçjomarı eks etdiran “Hamilabilim
testi” hekayesi maraq doğuran metinlerden
dir.

Şeфа Volinin hayatı ve ölüm kimi ciddi psixoloji düşünceler girdabında çarpışan insanlığın obası hayatı aratmıştı öz toxeyyülü ile izah etmeye çalıştığı "İş vo işşa" bekayaklısı ilk sorularda oldukça maraqlı başlamıştı. Mekan ve zamanın konkretnin şekilde gösteril-

mədiyə həkayədə qadın yoxsa kişi başlangıçda
na diqqət çəkməyə çalışan müəllifin insanın
bu dövrdəki məsisiyəsindən bəhs edərkən
marqları bözmətlər, folklor motivlərinə
istifadəsi matn haqqında forqlı düşünməyə¹
tohrik edir.

Sirlə, mistik hadisələr müasir dövrdə ya-
zalarımızın diqqətini colb edən möqamılar

"Do, re, mi, fa, sol, lya, si... mondən ol
dünyadakı bütün dilləri unudar, ancaq bu növ
ləri saylıyordum və heç halda yoxdur."

tari sayıldığında ve bolo olan hâda yet uş da görzel bir yera çevrelerildi"; sanrı musiqi qurutucu yaratıcı ahängah yazılım "Qu qusun nüngili" (Porviz Seyidi) bekayatı gürberdilirinde yaşanan gârislikse sevgi hekâyesinden bohs edir. Son illarda yazalarının cox az hallarda müracot etdiyi mövzuların olسا da gençin qolbinda baş veren sırtıların musiqi li vahdatda verilmişsi, müsâfîr ve insan ruhu arasındaki olağanın ifadesi biximündən təqdirləyiləndir.

Nesrimizin, xīsusun da hekayelerimizin en çok müraciät etdiyi mızurlardan olan Qarağabag mızvusu从 2019-cu il adəbi prosesində de undulmadi. Müharibə faktorunun insanlıq hoymatına təsirinin işləndiyi Musa Quluzadənin "Məhd edilmiş oyuncular", Gülxanı Pənahın "Qisas", Mahir Cavadlıının "Bir ovotan voten torpağı", Parvano Bayramqızıyanın "Xof", Elşad Barətin "Zehra", "Nizamı Kolçubilinin "Oğlunu sağırdısa, golocok" hekayəsi rində müharibənin, acıçı vatan nisiciliyi

İndi mülahitlerin acısı, vüfatının aydınlatıldığı anı hatırlıyor. Yarımçı arzular, yerini mayan xayalar, töbüşsüno hoşrat dodakla tırnak ağrısı ile taqdim edilir. Lakin bu kez yolların cıoxunda paşos, düşmənəriň olağanlıdır, kodi, badihilişin sırrix arbə plan keçirir, rəsi, həkayə xoy, ittihacın sozleşdiriciliyi rınrı exuyorsun. Sırf Qarabağ möhəbbəsi hissi qında olmasa da erməni-türk düşmənciliyi dəqiq çökən, düşmənin eraziyinini, qoldağının olmuş olduğunu kim qolomo an Azor Abdulovun "Koponok bayram" bödürü lövhələrin zongunluğunu, tohkiyəsinə sadə, lakin deqəqəli

ilə diqqat colb edir.
Qorib Mehdmən tarixi dövrləri ekskursiya
ya etdiyi "Mauzer Mommed" heykəsi de
ni sistemdə qruplaşdırıbilər. ... Sorhad montqo-
simda bəzək veron çıxır bir qarşıdurmanın
yo məzvusuna çəvirin tariximiz, moderniyə
timiz haqqında müəllimlərin verildiyi, infaz
məsiyə bolluğu ilə seçilən Əli boy Azorinin
"Nar cubuğu" heykəsi de publisistikəndə
diñliyə arxa plana keçirdiyi heylakardan
Azor Qısimotın "Gombul oğlan", Abdulla
ili "Həyacanlı an" - XXI os heykəlyaradı
publisistik nüzarəqləşmələr. "Həyacanlı an"
- XXI os heykəleyi qoyulan matləhənin
olunmadığı, müsələsə dövrün problemlərindən

tohkiyisi, maraqlı strukturlu işe seçilen hekayelerde işin lakinçindəki kişi arasındakı konflikt bütünlüğünü matni aşan edir. Bu işin daxili sosin dünyın morur qaldığı hökmərlik iddiaları müharibələndən, iqtişad güvənliğindən təkələf qanlılarından, həddi ona gunduluk solas-istimai məsolülər haqqında bir çox mətbəflərdən danışması, birləşdirilən mübahisəyə girması, müalif mövqeyinin matni içində yox olmasına əsasən əksər hekayekəndən fərqli olur.

Maraqlı detalları ilo seçilən hekayelər-dan biri da Səhər Əhmədin ovuluk illərdə çap olunsa da "Azerbaiyan" jurnalında yenidən naşr olunan "Qar yaşğında dalaşın or-avad" hesayidir. Olduğuuda sadə məvzu - atla- münəqışası haqqında olsa da diqqət cal- edən mösqəni mövzusuz deyil, bu mövzunun işlənilməsi. Müxtəlif vəznlarda yazılmışdır nümunelerinə göndərmələr edən mülliətlər dəvəm edən münəqışının sənki heç bir naticə vermediyindən, bù münasibat bosna sorğu olunan zaman olduğunu diqqət çatdırmaq istəvdirdi.

Xanım Aydının "Sərçə" hekayəsində ol-

duçca müasir problemlərdən olan daun sindromuna toxunması və bu problemi bütünlük-də öz ciyinlərində daşıyan valideynlər-

don/qadınlardan) bahs etmesi oldukça tödürləyiqdir.

Yeganə Körümzənin "Uşağığının son yay, bəşdər ya...," Tural Cəfərinin "Gül-müləm" hekayaları avtobiografik cărlarla-ri, Akif İmnanın problemlər içində çarpışan insanlarla töbəssüm böyüdən "Necasat, Qorqon!"¹, Tural Anarlıqunun real hadisə-lərdən təsirlərində yazdığı "İclə", "Vizə problemi" hekayələri satırı cărlarları zəngindir. Müasiət odabə prosesimizə demək olar ki, müraciət edilməyən, daha çox roman-ların əsas predmeti olan tarix, tarixi şəxsiyyətlər moxvuzu Vəqif Sultaniının qolundan "Humayun" adı ilə qurşaqında çıxdı. Qodim Hindistanda qoluna almanın hekayədə böyük türk xaqanı Babur şahın özünə oğlu üçün qurban vermişindən, ata-oğul sevgisindən bohs

Mühr hayatın mövzu bollığında mövzu problemi yaşayan müallifler do yox deyidir. Vaqif Isaqoglu'nun "Kor kişisinin alım oğlu", "Narkoz Zeynal" bekâyalrı sanksi sovet dövründə yazılb, pul gücünə oxuyub həkim olan bir zümrudən dənisişan məməndən sovet havası duyulur. Sanksi 70-80-ci illərdə yazılmış mönət oxuyursan.